

Zemfira Səfərovanın yaradıcılığında Qarabağ mövzusu

Zümrüd Axundova-Dadaşzadə

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Üzeyir Hacıbəyli adına Musiqi Akademiyası. Azərbaycan.

E-mail: zdashzade@mail.ru

Annotasiya. Məqalədə Zemfira Səfərovanın zəngin elmi irləndə Qarabağ musiqiciləri və sənət mühitinə dair araşdırımların nə kimini mühüm rol oynadığını diqqət yetirilir. Son 30 ildə Qarabağ mövzusuna ardıcıl müraciət edən alım öz qənaətlərini "Şuşa – Azərbaycan musiqisinin qalasıdır" kitabında ümumiləşdirmişdir. Kitabın ön sözündə Azərbaycan musiqi tarixinə qısa ekskurs edən Z.Səfərova, eyni zamanda Qarabağın ədəbi, musiqi, elmi mühitinin geniş panoramını canlandırır. I fəsilədə XIX əsrin sonu – XX ərin əvvəlində yaşayış-yaratmış alim, musiqisünas, rəssam Mir Möhsün Nəvvabın fəaliyyəti barədə məlumat verən Z.Səfərova onun "Vüzuhul-ərqam" risalosunu müfəssəl araşdırır. Məqalədə vurğulanır ki, Nəvvabın irsi ilə Z.Səfərova hələ ötən ərin 80-ci illərinin əvvəlində məşğul olmağa başlamış, onun timsalında Şuşa musiqi mədəniyyətinin necə yüksək səviyyədə olmasını mötəbər konfrans və nəşrlərdə bəyan etmişdir. II fəsilədə muğam sənətində keyfiyyətə yəni səviyyə fəth edan, "Azərbaycan muğamı" məfhuminun intişar tapmasına yaradıcılığı ilə təkan verən Cabbar Qaryagdiogluun çoxşaxəli fəaliyyəti təqdim edilir. Qeyd olunur ki, Z.Səfərova araşdırmanı geniş tarixi kontekstdə gerçəkləşdirərək, ilk dəfə C.Qaryagdioglu XX ərin böyük maarifçiləri ilə bir sırada təqdim edir. Şuşanın 270 illiyinə həsr olunmuş, Qarabağın 30 ildən sonra işgaldan azad olunması dönməndə nəşr edilmiş kitab, ümumən, Z.Səfərovanın Qarabağla bağlı tədqiqatları çağdaş Azərbaycan musiqisünaslıq elminin önemli hadisəsi kimi dəyərləndirilir.

Açar sözlər: Şuşanın musiqi mühiti, musiqi qalası, Üzeyir Hacıbəyli, Mir Möhsün Nəvvab, Cabbar Qaryagdioglu, Zemfira Səfərova, Azərbaycan muğamı

Məqalə tarixi: göndərilib – 13.09.2022; qəbul edilib – 23.09.2022

The theme of Karabakh in the creativity of Zemfira Safarova

Zumrud Akhundova-Dadaszade

Doctor of Philosophy in Art

Music Academy named after Uzeyir Hajibeyli. Azerbaijan.

E-mail: zdashzade@mail.ru

Abstract. The article focuses on the important role of the research on Karabakh musicians and the art environment in Zemfira Safarova's rich heritage. The scholar has been addressing the issue of Karabakh for the last 30 years and summarized her conclusions in the book "Shusha is a citadel of Azerbaijani music." In the foreword of the book, Z.Safarova gives a brief excursion into the history of music in Azerbaijan and at the same time recreates a wide panorama of the literary, musical and scientific environment of Karabakh. In the first chapter, Z.Safarova provides information about the life and work of the scientist, musicologist and artist Mir Mohsun Navvab, who lived and created in the late XIX – early XX centuries and thoroughly studies his treatise "Vuzuhul-Argam" ("Explanation of the numbers") in detail. The author points out that Z.Safarova started to investigate the legacy of Navvab in the early 80s, and thus, with the example of Navvab she demonstrated the high level of Shusha music culture in prestigious conferences and publications. Second chapter covers the multifaceted activities of Jabbar Qaryagdioglu, who conquered a qualitatively new

level in the art of mugham and gave impetus to the emergence of the concept of "Azerbaijani mugham". The author notes that Z.Safarova, conducting the research in a broad historical context, for the first time introduced J.Garyaghdioglu along with the great enlighteners of the XX century. The book dedicated to the 270th anniversary of Shusha, published during the liberation of Karabakh after 30 years, and Z.Safarova's overall research on Karabakh is considered an important event in modern Azerbaijani musicology.

Keywords: Shusha musical environment, musical citadel, Uzeyir Hajibeyli, Mir Mohsun Navvab, Cabbar Garyaghdioglu, Zemfira Safarova, Azerbaijani mugham

Article history: received – 13.09.2022; accepted – 23.09.2022

Giriş / Introduction

Hər bir alimin araşdırılmalarında aparıcı, elmi fəaliyyəti boyunca təkrar-təkrar müraciət etmək, müəyyən olavaşlar etmək tələbatı doğuran mövzular – "leytmotivlər" olur. Zemfira Səfərovannın elmi əsərlərinin siyahısına nəzər yetirək, görərik ki, onun üçün belə bir leytmövzu Üzeyir Hacıbəyli şəxsiyyəti, onun bəstəkar və alim kimi yaradıcılığıdır. Üzeyir bəyin estetik baxışlarını tədqiq edərək alım onun sənət principləri, üslub xüsusiyyətləri, ayrı-ayrı əsərlərinin məziniyyətləri haqqında da dəyərli fikirlər söyləyir. Amma ən əsası odur ki, o, Ü.Hacıbəylinin möhtəşəm nailiyyətlərindən təkan alaraq, musiqi tariximizdə dərin qatlarına da baş vurur. Çağdaş Azərbaycan musiqisində müstəsnə yer tutan sənətkarın məqam nəzəriyyəsini müfəssəl təhlilə məruz qoyan Z.Safarova Azərbaycanda musiqi elminin tarixini də sistemləşdirmək, Sə-

fiyəddin Urməvi, Əbdülləqədir Marağai kimi nə-həng alımların, onların xaləflərinin də elmi konsepsiyalının tədqiq olunmasının labüdüyüni dərk edir və üzərində illərlə çalışdığı tədqiqatını – "Azərbaycan musiqi elmi" kitabını 1996-ci ildə bitirərək, doktorluq dissertasiyası kimi müdafiə edir. Yəni əsas mövzu get-gedə saxələnərək, alımı yeni "qəhrəmanlarla", yeni problemlərlə görüşdürürlər, əgər belə demək olarsa, stereofonik səslənmə əldə edir. O coxsəsli və çoxrəngli "musiqi toxuması"nda Qarabağ mövzusunu da daim eşidir: gah gur, gah da pəs-dən səslənir, gah haray çəkir, gah da sevinc rəngləri ilə bərəq vurur. Odur ki, Z.Safərovanın tədqiqatlarında Qarabağ mövzusunu öyrənərkən onun, az qala, bütün kitablarını – onların sayı isə 50-ni adlayır – nəzərdən keçirməli olduğunu [3, s.32].

Əsas hissə / Main Part

Suşa "Qafqazın konservatoriyası" kimi tənmiş və mədəniyyətimizə onlarla sənətkar – bəstəkar, xanəndə, şair, alim bəxş etmişdir. Belə bir anlam var: "genius loci" – məkanın dahiisi. Bu ifadə insanın doğuldugu, boy-aşa çatdıığı yerlə, məkanla dərin bağıntılarını, intellektual, mənəvi, emosional amillərin maddi mühitlə əlaqələrini özündə ehtiva edir. Z.Safərovanın uzun müddət ərzində tədqiq etdiyi Mir Möhsün Nəvvabə da, Cabbar Qaryagdiogluya da, Üzeyir Hacıbəyliyə də bu anlam metaforik mənənət şamil edilə bilər.

Belə ki, Üzeyir Hacıbəylidən yazmaq, onun estetikasının, yazı ədasının özəlliklərini tədqiq

etmək, onun şəxsiyyət kimi formalaşmasına təsir edən amilləri üzə çıxarmaq və Qarabağ mövzusundan sərf-nəzər etmək mümkünsüzdür. Üzeyir bəyin unikal şəxsiyyəti və sənətinin kökləri o müqaddas məkanın torpağı, füsunkar təbiəti, bühlür kimi saf havası, Şuşanın, Qarabağın bənzərsiz aurasındadır. Eləcə də Nəvvabı tədqiq etmək, onun zəngin fəaliyyətini müfəssəl təqdim etmək yənə də Qarabağ və Şuşa mühitiinin məxsusi tərəflərini sevə-sevə canlandırmaqdır.

Muğamdan, xanəndə sənətindən danışanda yenə də ünvan Qarabağdır, müqtədir sənətkar

Cabbar Qaryagdioglu, neçə-neçə xanəndə, tar və kamancı ifaçısı yetişdirmiş Şuşadır.

Bələliklə, "Qarabağ" mövzusu Mikayıll Müşfiqin qanadlı misirlərini xatırlasaq, "səslenib, səslənib", alının əsas elmi axtarışları ilə "həmzəban" olmuşdur.

Onu da deyək ki, 1990-cı illərdə Z.Səfərova Qarabağ musiqi mühitinin tədqiqi ilə daha ardıcıl məşğul olmağa başlayır. Bu da məntiqli və qanuna uyğundur. Çünkü vətənpərvər alım işgala mərəz qalmış bu torpağın, bu diyarın Azərbaycan üçün necə müstəsnə önem daşıdığını dünyaya bəyan etmək tələbatı duyur. Həqiqətən də, doğulduğu yerdən asıl olmayıraq, hər bir azərbaycanlı üçün məhz Şuşa mənəviyyat paytaxtidır və bu mənənədə heç də Bakıdan az əhəmiyyətli deyil. Bir sözə, Şuşa azərbaycanlıların tarixi yaddaşında müstəsnə yer tutur.

Burada Zemfira xanımın məhz bu anda, tarixin bu məqamında aktual olan mövzuları hədəf almışı kimi qiymətli keyfiyyətini qeyd etməliyəm.

Qarabağın musiqi mədəniyyəti haqqında məqalənin ilk variantını Z.Səfərova hələ 1993-cü ildə "Elm" qəzətində (22 yanvar, rus dilində), habelə – elə həmin ildə "Karshının sesi" dərgisində (İstanbul, türk dilində) çap etdirmişdir. Sonralar alım dəfələrlə bu mövzuya öz çıxış və araşdırılmalarında dönümsüdür [11, s.40-59].

Ən ənənəvi, prinsipial xarakter daşıyan publikasiya isə 2002-ci ilə təsadüf etdi. O zaman keçmiş sovet məkanında çox mətbəər elmi nəşr – «Muzıkal'naya akademiya» jurnalında "Azərbaycan: on ildən sonra" bölmündə müştəqillik dövründə musiqimizin müxtəlif aspektlərini işıqlandıran bir səra məqalə dərc olundu. Həmin əsəri əsərində materiallər sırasında məhz "Şuşa – musiqimizin məbədidir" məqaləsinin [15] yer almazı böyük əhəmiyyətə malik hadisə idi.

Burada illər, işgal olunmuş Qarabağın, Qarabağ musiqicilərinin Azərbaycan musiqi tarixinde icra etdiyi misilsiz rol çox əyani – faktlar, sənədlər, arxiv materialları əsasında göstərilmişdir. Elə ləp əvvələdə Şuşanı Vyana, Neapol ilə müqayisə edib, "musiqisi hər daşına, qalasına, ab-havasına höpmüş" şəhər kimi səciyyələndirən Z.Safərova tanınmış alım, Şərqi musiqisi üzrə ekspert V.Vinoqradovdan sitat gətirir: "... burada musiqi çıxdur, Azərbaycanın hə-

hansı rayonundan daha çox xalq mahnlarını, rəqsərəni, xanəndə və sazəndələrini burada eşitmək olar. Şuşa qədim zamanlardan musiqinin beiyi kimi məşhurdur və bütün Zaqafqaziyada xalq musiqi istedadlarının tükənməz bulğası kimi söhrat qazanmışdır. "Şuşa musiqiciləri" Azərbaycan musiqisinin tarixini yaradırlar və onu yalnız vətənlərində deyil, digər Şərqi ölkələrində də təqdim edirlər" [12, s.9].

Sonra alım emosiyaya qapılılmayaraq, təmkin, qırur və məhəbbətlə Şuşanın zəngin musiqi həyatından bəhs edir. Burada Zemfira xanımın bir alım kimi, başqa önəmli keyfiyyətləri – tam obyektivliyi, mətbəər mənbələrə arxalanmaq səyi, hər bir müddəəni isbatlamaq bacarığı özünü aydın bürüze verir.

Məqaləni oxuduqca yaranan panoram öz əzəməti və əhatililiyi ilə oxucunu heyrləndirir və inandırır. Sonda Qarabağ torpaqlarının azad olunaraq yenidən musiqi, poeziya, sənət məkanına çevriləcəyinə dair alımın əminliklə söylədiyi sözər isə oxucuları qanadlandırır. Illər sonra belə də oldu!

Men həmin məqaləni dəfələrlə oxuyub, Şuşanın təbəti ilə bağlı da ayrı-ayrı müşahidələrə diqqət yetirib, landşaft və etnosun bağlılığını dair bəzi araşdırılmalarla üz tutmaq tələbatı duyдум. Həqiqətən də, V.Klüçevskinin "bu və ya digər xalqın tarixini tədqiq etməyə başlayanda, o xalqın beiyi əllərində saxlayan qüvvəni – ölkənin tabiatını görürük", – [13, s.639] qənaəti necə də sərrastdır!

2020-ci ildə Z.Səfərova əvvəlki onilliklər ərzində qələmə aldıqlarını ümmüniləşdirib, "Şuşa – Azərbaycanın musiqi qalasıdır" kitabını əsərye gətirir, kitabı Şuşanın 270 illiyinə həsr edir [9]. Bu nəşrin Azərbaycan xalqının tarixi qələbəsindən, 30 il ərzində düşmən tapdağı altında olan Qarabağın, Vətənimizin ürəyi – Şuşanın işgaldən azad olunmasından dörrələ sonra işıq üzü görməsi faktı olduqca olamətdardır.

Burada Z.Səfərovanın tədqiqatın müxtəlif şaxələrini bir araya gətirmək, baş mövzuya tabe etdirmək kimi məharəti yenə də özünü bariz göstərir.

Kitab öz, müvafiq olaraq, Mir Möhsün Nəvvab və Cabbar Qaryagdioglu həsr olunmuş iki fəsildən ibarətdir.

Ön sözde müsiqi tariximizə yığcam ekskurs edilir, şərəfli tarixi salnamanın əsas hadisələri, ən işarəvi xadimləri təqdim olunur. XIX əsrə geniş intiçar tapmış muğam və ədəbiyyat məclislərinə xüsusi diqqət yetirilir, Şuşanın müsiqi hayatı parlaq boyalarla təsvir olunur.

I fəsildə Z.Səfərova Mir Möhsün Nəvvabın – müsiqi elminə, ədəbiyyata, təsviri sənətə böyük töhfələr bəxş etmiş bu şuşalı ensiklopedistin timsalında müsiqi həyatının dinamikliyi ilə seçilən canlı mənzərəsinə yarada bilmüşdür. Onu da deym ki, Nəvvabın ırsına alım hələ ötən əsrin 80-ci illərinin əvvəlində öz tutmuşdur: 1983-cü ildə II Beynəlxalq Səmərqənd müsiqi-sünnətlər simpoziumu ərəfsində onun Nəvvabın 150 illik yubileyi münasibətilə kitabçısı rus dilində işq üzü görmüşdür. “Ardı yaşınlı” kitabından bəlli olur ki, alım Nəvvab haqqında araşdırmanı qəhrəmanının ana yurdunda – Şuşada yazmağa başlamışdır. Öz xatirələrinə döndərək Zemfira xanım qeyd edir ki, tez-tez Nəvvab ilə bağlı yerlərə baş çəkər, gah Cıdır düzündə kahanı seyr edər, gah onun yaşıdagı evin yanından keçər, gah da Cıdır düzünün aşağısında olan qəbrinə güllər düzərdi [6, s.49]. Alimin bu kövrək xatirələri “gözəllik və bilik aşığı” (Z.Səfərovanın məqaləsinin addır – Z.A.-D.) – Nəvvabın fəaliyyəti barədə təhkiyənin lirik intonasiya ilə aşılanmasına gətirib çıxarmışdır.

Elm aləmində xüsusi nüfuzu ilə seçilən Səmərqənd simpoziumunda Z.Səfərova “Mir Möhsün Nəvvabın “Vüzəhül-ərqam” risalası” adlı məruzə ilə də çıxiş etmiş, Nəvvabın təqdim etdiyi dəstgahların quruluşu barədə məlumat vermiş və dəstgahların tərkibindəki perturbasiyalara dair Üzeyir Hacıbəylinin fikirlərindən təkan alaraq aşağıdakı məqamı vurgulamışdı: “... belə dəyişikliklər müxtəlif coğrafi zonallarda maskunlaşan eyni bir xalqda da baş verirdi. Belə ki, Nəvvabın qeyd etdiyi muğamlar, əsasən, Qarabağ zonası (vurğulama menimdir – Z.A.-D.) üçün səciyyəvidir” [14, s.127].

Onu da deyək ki, Z.Səfərova Səmərqənd simpoziumunda bəzi müddəalarını əyani sorgulamak məqsədilə Bohram Mansurova üz tutmuşdur. Müqtədər tarzının təqdimatında Nəvvabın cədvəlinə əsasən, dəstgahın bir parçası, indi unudulmaqdə olan “Azərbaycan”, “Şah Xətai” muğam şöbələrinin, məxsusi muğam

“yolları”nın ifası elmi cameənin böyük marağında səbəb olmuşdur. Bu barədə konfransın materialları nəşr olunmuş topluda xüsusi redaktor qeydi də var.

Başqa bir yerda Z.Səfərova, Nəvvabın Aristotelə istinad edib müsiqinin ifa və dinləmə qaydalarına dair söyləyinə fikirlərini şərh edir. Zemfira xanım nazər-diqqətə çatdırır ki, Nəvvab ifaçıının qərarlaşdırğı yerin, akustik mühitin nə qədər vacib rol oynadığını xüsusi önmər vermişdir. Bu da Z.Səfərovanın fikrincə, “Şuşada XIX və XX əsrlərdə müsiqi ifaçılığının yüksək səviyyədə olduğunu dələlat edir” [14, s.128].

Yeri galmişkən, ədəbiyyatşunaslar da Nəvvabın “Vüzəhül-ərqam” risaləsindəki bu məqamı diqqətdən qaçırılmamışlar. Sərqsünsən alım Nasreddin Qarayev qeyd edir ki, Nəvvabın görə “...> dinləyici və ifaçı arasında müəyyəyen məsafə olmalı, hava ifadəki “hiddəti” çəkməlidir, dinləyiciyə onun saf sədaları çatmalıdır” [4, s.216].

Z.Səfərovanın araşdırmasını oxuduqca, biz həm ifaçılıq sənətinin, həm də bütövlükdə Şuşanın mədəniyyətinin ali səviyyəsini açan onlarla faktla tanış oluruq. Nəvvab – rəssam, mərifeçi, müəllim, ədib kimi hərtərəflə təqdim olunur. Nəvvabın yaratdığı “Məclisi-foramuşan”, “Musiqicilər” məclislərindən söz açan Z.Səfərova onların tekce Şuşa deyil, ümumən, Azərbaycanın ədəbi-mədəni həyatının inkişafı üçün böyük əhəmiyyət kəsb etdiyini konkret faktlarla sübut edir. Yüz Qarabağ şairinin əsərlərini cəmləşdirən “Təzkireyi-Nəvvab” antologiyasının tərtib olunması, Şuşada üsüli-cədid məktəbinin açılması, Qafqazın əsas naşrlarını ehtiva edən kitabxana və qiraqşəxanın yaradılması, ev tipografiyasının quraşdırılması Nəvvabın maarifçi kimi fəaliyyətinin miqyasına dələlat edir. Bütün bu “hadisələr” ancaq “yaxşı sumlanmış zəminda” gerçəkləşdirilə bilər. Onu da vurğulayım ki, Nəvvabın şəxsiyyəti və fəaliyyəti ədəbiyyat, müsiqi, təsviri sənət tarixi öyrənən alımlarımız üçün də eynilə maraqlıdır.

Əlbəttə, Z.Səfərovanın diqqət mərkəzində “Vüzəhül-ərqam” – ilk dəfə Azərbaycan dilində (əski əlifba ilə) müsiqiye dair yazılmış risalənin araşdırılması durur. Sərqdə risalələrin çox az yazılılığı bir dövrədə Şuşada bu tipli tədqiqatın yaranma faktı, Z.Səfərovanın fikrincə, Şuşada

orta əsr muğam nəzəriyyəsi ənənələrinin hələ də yaşadığında və “Vüzəhül-ərqam”da davamını tapdığına sübtür [5, s.255].

XXI əsrin əvvəlində Zemfira xanımın elmi tədqiqatlarında yeni qəhrəman peydə olur: alım muğamların şahı, xalq müsiqisinin düşünen beyni, muğam sənətinin reformatoru, sehrkar, “Şərqi müsiqisinin peyğəmbəri” (Yesenin) adlandıran Cabbar Qaryağdioglu sənətinə üz tutur. Sənətka hərə olunmuş kitabı elə “Şərqi müsiqisinin peyğəmbəri” adı ilə azərbaycanca (2008) və rusca (2011) işq üzü görür [2, 86-90]. C.Qaryağdioglu haqda araşdırma sözügedən kitabın II fəsili təşkil edir.

Cabbar Qaryağdioglunun əzəmətli yaradıcılığına əvvəller də tədqiqatçılar, məsələn, Firudin Şuşinski müraciət edib [10]. Amma Z.Səfərovanın bu mövzuya yanaşması fərqlidir: bu, tərixçi alimin yanaşmasıdır. Zemfira xanım C.Qaryağdioglunun fəaliyyətinin geniş kontekstdə araşdırıvə bəzi bəlli müddəaları daha dərinləndən, hərtərəflə əsaslandırır, ənənələrə ələn olunması mədəniyyət tariximizdə müstəsnəkar karın da xidmətləri var.

Hələ 1990-ci illərin əvvəlində Qarabağda dair ilk məqaləsində Z.Səfərova belə bir qəti əmənilik ifadə etmişdir: “Biz inanırıq ki, gün gələcək, Qarabağda yənə “Qarabağ şikəstəsi” səslənəcək, “Qarabağda bir dənəsən” xalq mahnısı oxunacaq və yenidən Qarabağ büləbülləri cəhəcəh vuracaq!” Bizim heç birimizin heç zaman bu arzuların həyata keçəcəyinə şübhəmiz olmayıb. Xoşbəxtik ki, arzular 2020-ci ildə gerçək oludular.

“Şuşa – Azərbaycanın müsiqi qalasıdır” kitabının son səhifəsində Z.Səfərova 8 noyabr 2020-ci il – Şuşanın işğaldən azad olunması tərixinə döñür, Prezident İlham Əliyevin “Qarabağ – Azərbaycandır!” qanadlı şurəni bir də vüqarla səsləndirir, ədalətin bərpə olunması, Şuşanın – Azərbaycanın müsiqi qalası, mədəniyyət tacının qaytarılmasının sevincini öz oxucuları ilə bölüşür.

Hazırda Şuşada az qala, hər gün, hər saat müsiqi səslənir, iri forumlar, “Xarıbülbül” Beynəlxalq Müsiqi Festivalı, Vaqif Poeziya Günüleri bərpə olunaraq, böyük coşğu ilə yenidən keçirilir. Azərbaycan Respublikasının Prezidenti İl-

ham Əliyevin Sərəncamı ilə 2021-ci ildə Şuşa ham Əliyevin Sərəncamı ilə 2021-ci ildə Şuşa Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci il "Şuşa ili" elan olundu. 2023-cü il üçün isə Şuşa şəhəri "Türk Dünyasının Mədəniyyət Paytaxtı" seçilib.

2022-ci ildə işiq üzü görmüş "Azərbaycan müsiqisi müstəqillik illərində" kitabında [8] Z.Səfərova son üç onillik ərzində ölkəmizin ictimai-mədəni həyatında baş vermiş əsaslı yenilənməni konkret faktlara üz tutaraq sərgiləyir,

Azərbaycanda keçirilmiş iri forumların, bəstəkar yaradalarının, elmi araşdırmların yüksəməcəməli verir. Bir də əyani nümayiş etdirilir ki, bəstəkar və alimlərimiz Qarabağ mövzusunu daim diqqət mərkəzində saxlamış, müxtəlif istiqamətlərdə tədqiqat aparmış, incəsənətin, müsiqinin müxtəlif janrlarında onlarla əsər yaratmışlar.

Akademik Zemfira Səfərovanın araşdırma-nı bu sıradə ən ənəməli yer tutur.

Nəticə / Conclusion

Z.Səfərovanın Qarabağa dair əsas kitabının adına dönmək istərdim. Bu addı böyük bir məna var. Şuşanın qala-şəhər olması, əlbəttə, bəlli-dir. İzahlı lügətdə "qala" sözü müdafiə tikilisi və istehkam kimi təqdim olunur, bu sözün müxtəlif mənə çalarları da qeyd olunur. Məcazi mənada qala "dayaq, arxa, müdafiəçi, istinadgah" deməkdir [1, s.19]. Şuşa müsiqi mədəniyyətimizin əsas sütunu adlandırılara bilər, çünki müsiqimizin bir sırə ənəməli hadisələri məhz Şuşadan qaynaqlanmışdır. XX əsrə Üzeyir Hacı-bəyli və onun məsləkdaşları əsrlərdən bize mi-

ras qalan müsiqimizin keşiyində durmuş, onu öz kəşf xarakterli nailiyyətləri ilə keyfiyyətcə yeni bir səviyyəyə yüksəldə bilmışlar.

Düşünürüm ki, Zemfira Səfərovanın müsiqi tariximizə, bu tarixi yaradan sonetkarlara dair araşdırmları da elsə həmin vəzifənin icrasına xidmət edir: ənənələrimizi yaşadır, onların gələcək nəsillər üçün na dərəcədə əhəmiyyətli olduğunu sərgiləyir, yeni tədqiqatlar üçün cığır açır, daim elm, bilik, həqiqət yollarında irəliləməyə sövq edir.

Ədəbiyyat / References

1. Azərbaycan dilinin izahlı lügəti. Dörd cild. III cild. Ə.Orucovun rəhbərliyi və ümumi redaksiyası ilə / Tərtibçılar: Ə.Orucov, B.Abdullayev, N.Rəhimzadə / Nəşrə hazırlayanı, təkmilləşdirənini və redaktoru: A.Axundov. Bakı: Şərq-Qərb, 2006.
2. Dadaşzadə Z.A. Cabbar Qaryagdiogluñun zəfər marşı // Müsiqi dünyası, 2011, №3/48.
3. Dadaşzadə Z.A. Zemfira Səfərova. Bakı: Şərq-Qərb, 2014.
4. Qarayev N.S. XIX əsr Azərbaycan ədəbi məclisləri (nəşrə hazırlayan və elmi redaktor Vüsa-İl Musalı). Bakı: Nurlan, 2012.
5. Səfərova Z.Y. Azərbaycan müsiqi elmi (XIII-XX əsrlər). Bakı: Elm, 1998.
6. Səfərova Z.Y. Ardi yaşanılır. Bakı: Nurlan, 2000.
7. Səfərova Z.Y. Şuşa – Azərbaycanın müsiqi qalasıdır. Bakı: Elm, 2021.
8. Səfərova Z.Y. Azərbaycan müsiqisi müstəqillik illərində. Bakı: Elm, 2022.
9. Talibzadə Ü.K. Şuşanın səməsində bərəq yuran ulduzlar (akademik Zemfira Səfərovanın "Şuşa – Azərbaycan müsiqisinin qalasıdır" kitabı haqqında düşüncələr // "525-ci qəzet", 26 may, 2021).
10. Şuşinski F.M. Cabbar Qaryagdioglu. Bakı: İşıq, 1987.
11. Safarova Z. Shusha – temple of Azerbaijani music (Karabakh musicians) // Zemfira Safarova. Uzeyir Hajibayov and his outstanding predecessors. Bakı: Elm, 2005.
12. Виноградов В.С. Узеир Гаджибеков и азербайджанская музыка. Москва: Музгиз, 1938.
13. Наумова Н.Н. Ландшафт как форма познания национального характера и воспитания экологической личности // Педагогический журнал. 2019. Т. 9. № 1A.

14. Сафарова З.Ю. Трактат Мир Мохсун Навваба «Визухиль- аргам»// Традиции музыкальных культур народов Ближнего, Среднего Востока и современность: [Сборник материалов Второго Международного музыковедческого симпозиума, Самарканд, 7-12 октября 1983 г.] / Сост. Д.Рашитова, Т.Гафурбеков. – Москва: Сов. композитор, 1987.
15. Сафарова З.Ю. Шуша – храм нашей музыки // Музикальная академия, 2002, №1.

Тема Карабаха в творчестве Земфиры Сафаровой

Зумруд Ахундова-Дадашзаде

Доктор философии по искусству

Музыкальная академия имени Узеира Гаджибекова. Азербайджан.

E-mail: zdadashzade@mail.ru

Резюме. В богатом научном наследии Земфиры Сафаровой исследования, посвященные художественной среде Карабаха, карабахским музыкантам, занимают почетное место. Последовательно изучая данную проблему в течение последних 30 лет, учёный-музыкoved обобщила свои выводы в книге «Шуша – цитадель азербайджанской музыки». В предисловии к книге З.Сафарова делает краткий экскурс в историю музыки Азербайджана и вместе с тем воссоздаёт широкую панораму литературной, музыкальной и научной среды Карабаха. В первой главе З.Сафарова дает сведения о жизни и творчестве ученого, музыкovedа и художника Мир Мохсун Навваба, жившего и творившего в Шуше в конце XIX – начале XX вв., и подробно рассматривает его трактат «Визухиль-аргам» («Объяснение цифров»). Автор отмечает, что обратившись к исследованию наследия Навваба еще в начале 80-х годов, З.Сафарова на примере трактата учёного демонстрировала высокий уровень музыкальной культуры Шуши в своих выступлениях на престижных конференциях и страницах прессы. Вторая глава посвящена многогранной деятельности Джаббара Гарягдыоглу, завоевавшего качественно новый уровень в искусстве мугама и давшего толчок к возникновению термина «азербайджанский мугам». Автор отмечает, что З.Сафарова, проводя исследование в широком историческом контексте, впервые рассматривает фигуру Дж.Гарягдыоглу в ряду великих просветителей XX века. Книга, посвященная 270-летию Шуши, изданная в период освобождения Карабаха после 30-тилетней оккупации, книги и статьи З.Сафаровой о Карабахе в целом – значительное явление в современном азербайджанском музыкоznании.

Ключевые слова: музыкальная среда Шуши, музыкальная цитадель, Узеир Гаджибейли, Мир Мохсун Навваб, Джаббар Гарягдыоглу, Земфира Сафарова, азербайджанский мугам